

KORRUPSIYAYA QARŞI DÖVLÄTLÄR QRUPUNUN (GRECO) TÄSIS EDİLMÄSİ

*Avropa Şurası Nazirlär Komitäsi (Comite des Ministres) 102 Sessiya
(Strasburqb 4–5 May 1998-ci il) Strasburq, 29 Aprel 1998-ci il Nazirlär
Komitäsi täräfindän (98) 54 yenidän baxılmış*

Korrupsiya üzrä Çoxsahäli Qrup (GMC) KORRUPSIYAYA QARŞI DÖVLÄTLÄR QRUPUNU (GRECO) TÄSDİQ EDÄN RAZILAŞMANIN LAYİHÄSİ

*Korrupsiya üzrä Çoxsahäli Qrup (GMC) täräfindän Onun 13-cü görüşdä (32–
27 mart 1998-ci il) bäsentilmiş Nazirlär Müavinläri täräfindän Onların 629-cu
görüşündä (28–29 aprel 1998-ci il) deyişdärilmiş Korrupsiya üzrä Çoxsahäli
Qrup (GMC) QÄTNAMÄ (98)...*

Nazirlär Komitäsinin Nümayändäläri ... (Avropa Şurasının üzv-Dövlätlerinin
än azı üçdä bir hissäsi), onlara birləşmiş Nümayändälärlä ... (bu razılaşmada
iştirak etmäk üçün dävät olunan üzv olmayan Dövlätler),

Korrupsiyanın hüquq normaları, demokratiya, insan hüquqları, paklıq vä
sosial ädalät mähkämäsinä qarşı äsas tählükä olmasına, iqtisadi inkişafa
mane olmasına, vä demokratik tesisatların sabitliyinä vä cämiyyätin äxlaqi
däyärlärinä tählükä olmasına inanaraq;

Korrupsiyaya qarşı, o cümlädän onun mütäşäkkil cinayätkarlıqla vä pulun
“paklanması” ilä älaqäsi daxil olmaqla, mübarizädä dövlätler arasında
ämäkdaşlığıñ qorunmasına ehtiyacı hiss edäräk;

Korrupsiyaya qarşı uğurlu mübarizä strategiyasının dövlätärdän onların
säylärinä qosulmasına, täcrübä mübadiläsinä vä ümumi fäaliyyätdä iştirak
etmäsinä dair qäti öhdäçilik täläbini qeyd edäräk;

İctimai mälumatlanmanın yüksälmäsinä vä etik däyärlärin qorunmasını
korrupsiyanın qarşısını almaq üçün käsärlı vasitälär olduğunu täsdiq edäräk;

Avropa Ädliyyä Nazirlärinin 19-cu Konfransının tövsiyälärinä riayät edäräk;

1996-cı ildə Avropa Şurasının Nazirlär Komitəsi tərəfindən qəbul etdiyi Korrupsiyaya Qarşı Fäaliyyət Programı və onun icrası ilə əlaqədar Korrupsiya üzrə Çoxsahəli Qrupun (GMC) apardığı işi nəzərə alaraq;

Avropa Komissiyası (Phare Programı) və Avropa Şurası (Osminoq Layihəsi) arasında keçid dövründə olan dövlətlərdə korrupsiyaya və mütəşäkkil cinayətkarlığa qarşı mübarizəyə dair Birləşmiş layihənin nəticələrini nəzərə alaraq;

Avropa Ädliyyə Nazirlərinin 21-ci Konfransında (Praqa, 1997-ci il) qəbul edilmiş Korrupsiya və mütəşäkkil cinayətkarlıq arasında əlaqə haqqında 1 №-li Qätnaməyə riayət edərək;

Dövlət və Hökumət Başçılarının korrupsiya və mütəşäkkil cinayətkarlığının artmasından irəli gälən problemlərə dair ümumi cavabların axtarmasını qärara aldıqları Avropa Şurasının üzv-Dövlətlərinin Dövlət və Hökumət Başçılarının İkinci Yığıncağında (Strasburq, 10-11 oktyabr 1997-ci il) qəbul edilən Yekun Bäyyənnaməsinə riayət edərək;

Hökumət və Dövlət Başçılarının mütəşäkkil cinayətkarlıq və pulun "paklanması" daxil olmaqla korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq məqsədilə Nazirlär Komitəsinə Korrupsiyaya qarşı Fäaliyyət Programının icrasına aid qəbul ediləcək rəhbər prinsiplərinə riayət edilməsinə və digər beynəlxalq sənədlərin həyata keçməsinə dair nəzarətin müvafiq və efektli mexanizmini gecikmədən täsidi və daxili qanunvericiliyin və täcrübənin inkişafında istifadə olunmalı rəhbər prinsipləri bütövlükdə qəbul etməsi haqqında təlimatlandırıldığı Avropa Şurasının üzv-Dövlətlərinin Dövlət və Hökumət Başçılarının İkinci Yığıncağında (Strasburq, 10-11 oktyabr 1997-ci il) qəbul olunan Fäaliyyət Planına müvafiq olaraq;

Nazirlär Komitəsi tərəfindən onun 6 noyabr 1997-ci ildə keçirilən 101-ci görüşündə qəbul edilmiş Korrupsiyaya qarşı Mübarizə üçün 20 Rəhbər prinsipinə (gäläcäkdə "Rəhbər prinsiplər" adlanan) riayət edərək;

Avropa Şurasının üzv-Dövlätlärin vä üzv olmayan Dövlätlärin bärabärlik şäraitindä iştirak etdikläri GRECO-nun tasis olunması korrupsiyanı käskin surätdä aradan qaldırması vä ona qarşı mübarizä etmäsi yolunda dinamik prosesin dästäklänmäsine äsaslı kömäyin edäcäyinä inanaraq;

GRECO-nun, qarşılıqlı däyärlänmä vä bärabär täsir vasitäsilä, korrupsiyaya qarşı mübarizäyä dair Avropa Şurasının qäbul etdiyi beynälxalq sänädlärin yerinä yetirilmäsine vä Rähbär prinsiplärä riayät olunmasına çevik vä effektli tärzdä näzarät etmäyä qadir olduğuna inanaraq;

Qarşılıqlı däyärländirmä prosedurlarında mähdudiyyätsiz iştirak edän vä onlar vasitäsilä qiymätländirilmäk üçün bu prosedurları qäbul edänlärin GRECO-da tam üzvlüyünün saxlanılmasının zärurätinä inanaraq;

Müvafiq Razılaşmanın qäbul etmäsine sälahiyyät verän Nazirlär Komitäsinin 5 may 1998-ci il 102-ci sessiyasında Nazirlär säviyyäsindä qäbul edilmiş Qätnamäyä (98)... riayät edäräk;

BELÄLİKLÄ,

Genişlənmiş Natamam Razılaşma vasitäsilä sona älavä olunan Nizamnamäyä müvafiq idarä Korrupsiyaya qarşı Dövlätlär Qrupunu (GRECO) tasis etmäyi
QÄRARA ALIR;

GRECO-nun ilkin märhälädä üç ilä tasis olunması ilä **RAZILAŞIR**;

Ilkin märhälənin sonunda üç ildän sonra GRECO-nunfääliyyätini müzakirä etmäyä **RAZILAŞIR**;

Avropa Şurasının bütün üzv-Dövlätlärin yaxın gäläcäkdä GRECO-ya üzv olunması istäyäni **BİLDİRİR**.

Qätnamä (98)... Älavä

KORRUPSIYAYA QARŞI DÖVLÄTLÄR QRUPUNUN (GRECO) NİZAMNAMASI

Maddä 1 – GRECO-nun Mäqsädi

Korrupsiyaya qarşı Dövlätlär Qrupunun (gäläcäkdä GRECO adlanan) mäqsädi bu sahädä onların öhdäçiliklärinä müvafiq olaraq qarşılıqlı däyärländirmänin vä bärabär täsirin dinamik prosesi vasitäsilä onun üzvlärini korrupsiyaya qarşı mübarizäni inkişaf etdirmäk bacarığını yaxşılaşdırmaqdır.

Maddä 2 – GRECO-nun Funksiyaları

1-ci Maddädä täsdiq edilmiş mäqsädä nail olmaq üçün GRECO:

- o Avropa Şurasının Nazirlär Komitäsi täräfindän 6 noyabr 1997-ci ildä qäbul edilän Korrupsiyaya qarşı Mübarizä üçün Rähbär prinsiplärinä riayät olunmasına näzarät edäcäk;
- o Korrupsiyaya qarşı Fäaliyyät Proqramının icrasında qäbul ediläcäk beynälxalq hüquqi sänädlärin, bu sänädlärdä göstərilän müddäalara uyğun olaraq, yerinä yetirilmäsinä näzarät edäcäk;

Maddä 3 – Olduğu Yer

GRECO-nun olduğu yer Strasburqda olmalıdır.

Maddä 4 – GRECO-nun Yzvlüyünä dair Prosedur

1. GRECO-nu täsis edän Qätnamädä qeyd olunanlardan başqa, Avropa Şurasının här hansı üzv-Dövläti istänilän vaxt Avropa Şurasının Baş Katibini xäbärdar edäräk GRECO-ya qosula bilär.
2. GRECO-nu täsis edän Qätnamädä qeyd olunanlardan başqa, Cenislənmiş Natamam Razılaşmanın ätraflı işlənilmäsindä iştirak etmiş üzv olmayan här hansı Dövlät¹ istänilän vaxt Avropa Şurasının Nazirlär Komitäsi täräfindän qäbul edilän Korrupsiyaya qarşı Mübarizäyä Rähbär prinsipları tätbiq etmäyi öz öhdäliyinä götürür.

¹ Bu Dövlätlär bunlardır: Belorusiya (10), Gürcüstan (5), Vatikan (10), Yaponiya (10), Meksika (10), Amerika Birləşmiş Ştatları (11), Bosniya vä Heseqovina Korrupsiya üzrä Çoxsahäli Qrupun (GMC) iki görüşündä iştirak etmişlär.

3. GRECO-ya mäcburi üzvliyü näzärdä tutduğu Korrupsiyaya qarşı Fääliyyät Proqramının icrası ilä älaqädar Avropa Şurasının Nazirlär Komitäsi täräfindän qäbul edilän beynälxalq hüquq sänädlärinä Täräf olan Dövlätlär bu sänädlärdäki müddäalara uyğun olaraq GRECO-nun defakto üzvläri olmalıdırlar.

4. Avropa Şurasının Nazirlär Komitäsi öz tärkibindä Genişlänmiş Natamam Razılaşmaya yzv-Dövlätläri ilä mähdudlaşaraq, artıq iştirak edän üzv olmayan Dövlätlärlä mäsläşätdän sonra, yuxarıda göstərilän 2-ci paraqrafa müvafiq olaraq ähatä edilänlärdän başqa, üzv olmayan Dövlätläri GRECO-ya qoşulmağa dävät edä bilär. Belä dävät alan üzv olmayan Dövlät Baş Katibä GRECO-ya qoşulmaq istäyäni vä Korrupsiyaya qarşı Mübarizäyä dair Rähbär prinsipläri tätbiq etmäyi öhdäliyinä götürmäk haqqında mälumat vermälidir.

Maddä 5 – Avropa İqtisadi Birliyinin iştirakı

Avropa İqtisadi Birliyi Nazirlär Komitäsinin däväti ilä GRECO-nun işindä iştirak edä bilär. Onun iştirakının mümkünülüyü onu dävät edän icazädä täyin olunmalıdır.

Maddä 6 – GRECO-nun Tärkibi

1. Här üzv iki nümayändädän çox olmayaraq GRECO-ya nümayändäliyini täyin etmälidir. Bir üzv nümayändäliyin başçısı kimi täyin olunmalıdır.

2. Genişlänmiş Natamam Razılaşmanın büdcäsinä nümayändäliyin bir üzvünün näqliyyat vä yaşama xärcläri daxil edilir.

3. GRECO-ya täyin olunan nümayändälär, Avropa Şurasının İmtiyaz vä Toxunulmazlıq üzrä Ümumi Razılaşmaya dair Protokolun 2-ci Maddäsindä müäyyän edilän imtiyaz vä toxunulmazlıqdan istifadä edäcäklär.

Maddä 7 – Başqa Nümayändälär

1. Hüquqi Ämäkdaşlıq üzrä Avropa Komitäsi (CDCJ) vä Cinayätkarlıq Problemläri üzrä Avropa Komitäsiniñ (CDPC) här biri GRECO-ya nümayändä täyin edäcäk.

2. Nazirlär Komitäsi Avropa Şurasının başqa orqanını, sonuncu ilä mäslähätdeñ sonra, GRECO-ya nümayändä täyin etmäyä dävät edä bilär.

3. Aşaǵıda qeyd olunan 18-ci Maddä ilä täsdiq edilmiş Nizamlanma Komitäsi GRECO-ya nümayändäsini täyin edäcäk.

4. Yuxarıda göstərilän 1-dän 3-ä qädär paraqraflara müvafiq şäkildä täyin olunmuş nümayändälär GRECO-nun Plenar görüşlärindä säsvermä hüququ olmadan iştirak edäcäklär. Onların näqliyyat vä yaşıyış xärcläri Genişlənmiş Natamam Razılaşmanın büdcəsinä daxil deyil.

Maddä 8 – GRECO-nun işi

1. GRECO-nun işi üçün vacib olan qärarlar qäbul etmälidir. Xüsusän bunlar belädir:

- 15-ci Maddäyä uyğun olaraq qiymätländirmä hesabatları qäbul etmäk;
- Özünün illik fäaliyyät programını täqdir etmäk, vä Maliyyä Reqlamentinä uyğun olaraq illik budcä layihäsinin härtärafli tädqiqatına aid olan täkliflärini Avropa Şurasının Baş Katibinä täqdim etmäk, ondan ävväl isä aşağıda qeyd olunan 18-ci Madä ilä täsdiq edilmiş Nizamnamä Komitäsinä täqdim etmäk;
- Öz illik fäaliyyät hesabatını, o cümlädän illik hesabatını daxil etmäklä, onu Nizamlanma Komitäsi vä Nazirlär Komitäsinä täqdim olunmasına qädär, täqdir etmäk.

1. GRECO İldä än azı iki plenar görüş keçirmälidir vä här däfä ehtiyac olarsa vä Prosesual normalara uyğun olaraq işçi qruplarının yaradılmasını qärara ala bilär.

2. GRECO öz illik fäaliyyät hesabını, o cümlädän illik hesabatını, aşağıda qeyd olunan 18-ci Maddäyä uyğun olaraq onların yalnız müvafiq orqanlar täräfindän täqdir edildiyi halda, näşr edir.
3. GRECO özünün xüsusi Prosessual normalarını tärtib etmälidir. Här bir Dövlät vä ya Avropa İqtisadi Birliyi, GRECO-nun üzvü olarkän, GRECO-nun Nizamnamäsini vä Prosedur Qaydalarını qäbul etmälidir.
4. GRECO öz görüşlərini bağlı qapı arxasında keçirmälidir.
5. Qarşılıqlı qiymätländirmädä iştirak edän GRECO üzvlərinin säsvermä hüququ olmalıdır. Onlardan här birinin bir säs vermäyä hüququ olmalıdır. Lakin, ägär Nizamlanma Komitäsinin başqa qärarı olmazsa, mäcburi haqqın bütöv vä ya äsas hässäsini Genişlənmiş Natamam Razılaşmanın büdcəsinä 2 il ärzindä ödäyä bilmäyän üzvlər qärar qäbul etmä prosesindä iştirak etmämälidir.
6. GRECO-nun qärarları hälledici säslərin üçdä ikisi ilä² vä säs vermä hüququ onların äksäriyyəti olduqda qäbul olunmalıdır. Lakin, prosedur qärarlar hälledici säs çoxluğu ilä qäbul olunmalıdır.
7. GRECO säs vermä hüququ olan üzvlərin nümayändälärindän öz Prezidentini vä Vise–Prezidentini seçmälidir.

² Yalnız “lehinä” vä “älehinä” verilän säslər näzärə alınır (Nazir Myavinlərinin Prosessual normalarının 10-cu Maddəsinin 5-ci paraqrafi).

Maddä 9 – Büro

1. Yuxarıda qeyd olunan 8-ci Maddənin 8-ci paraqrafında göstərilmiş Prezident, Vise–Prezident väv säs vermä hüququ olan üzvlərin nümayändälärindän, imkan daxilindä Korrupsiyaya qarşı Fäaliyyät Proqramının icrası ilä älaqädar qäbul edilmiş beynälxalq hüquqi sänädlərin heç olmazsa birinin hazırlanmasında iştirak edän, GRECO täräfindän seçilmiş daha 5 näfärdän ibarət olmalıdır.

2. Büro növbəti funksiyaları yerinə yetirməlidir:

- İllik fäaliyyät programın ilkin layihəsini və fäaliyyətin illik hesabatın layihəsini hazırlamaq;
- Büdcənin ilkin layihəsi ilə əlaqədar GRECO-ya täkliflər vermək;
- GRECO-nun qəbul etdiyi qərarlar əsasında ölkəyə səfəri təşkil etmək;
- Xüsusi qiymətləndirmə qrupların tərkibi üzrə GRECO-ya täkliflər vermək;
- GRECO-nun görüşlərinin, o cümlədən qiymətləndirmə hesabatlarının müzakirəsini daxil edən görüşlərin, gündəliyini hazırlamaq;
- Aşağıda qeyd olunan 10-cu Maddənin 3-cü paraqrafın icrası ilə əlaqədar qiymətləndirmə prosedurları üçün seçilmiş müddəalara dair GRECO-ya täkliflər vermək;
- Elmi ekspertlərin və məsləhətçilərin təyini ilə əlaqədar GRECO-ya täkliflər vermək.

1. Büro GRECO-nun ona təyin etdiyi hər bir başqa funksiyarı yerinə yetirməlidir.

2. Büro öz funksiyalarını GRECO-nun ümumi nəzarəti altında häyata keçirməlidir.

Maddə 10 – Qiymətləndirmə Proseduru

1. GRECO 2-ci Maddənin icrası ilə əlaqədar hər bir üzvünə dair qiymətləndirmə prosedurunu keçirməlidir.
2. Qiymətləndirmə mərhələlərə bölünməlidir. Qiymətləndirmə mərhələsi – GRECO-nun təyin etdiyi müddətdir ki, onun ərzində Rəhbər prinsiplərdə və Korrupsiyaya qarşı Fäaliyyət Programının icrası ilə əlaqədar qəbul edilmiş digər beynəlxalq hüquqi sənədlərdə qeyd olunan seçilmiş müddəalarla

üzvlärin razılığını müäyyän etmäk mäqsädilä qiyämtändirmä proseduru keçirilmälidir.

3. Här hansı bir märhälänin ävvälindä GRECO täräfindän qiyämtändirmä prosedurunun äsaslanacağı myäyyän müddäalar seçilmälidir.

4. Här üzv 12-14 qaydalar Sistemindä täsdiq olunmuş mäsäläläri yerinä yetirmäyä qadir olan maksimum 5 ekspert täklif etmälidir.

5. Här üzv onun hakimiyyätinin bütün imkanlarını säfärbär edäräk milli qanunvericilik çärçiväsindä prosedurunda ämäkdaşlıq edäcäyinä zämanät vermälidir.

Maddä 11 – Sorğu Väräqi

1. GRECO här bir qiyämtändirmä märhäläsi üçün, qiyämtändirmäyä aidiyyatı olan bütün üzvlärä ünvanlanacaq, sorğu väräqini täsdiq etmälidir.

2. Sorğu väräqi qiyämtändirmä prosedurun çärçiväsini tämin etmälidir.

3. Üzvlär GRECO-nun täsdiq etdiyi müddät ärzindä Katibliyä öz cavablarını ünvanlandırmalıdır.

Maddä 12 – Qiymätländirmä Qrupları

1. GRECO här üzvünün qiyämtändirilmäsi üçün 10-cu Maddänin 4-cü paraqrafında qeyd olunan ekspertlärden ibarät qrup (gäläcäkdä “qrup” adlanan) täyin etmälidir. Qiymätländirmä Korrupsiyaya qarşı fäaliyyät Proqramının icrası ilä älaqädar qäbul edilmiş beynälxalq hüquq sänädlärindän birinin icrasına aid olduqda, GRECO deyilän SÄNÄDÄ YALNIZ Täräf olan üzvlärin täklif etdiyi ekspertlärden täşkil olunan qrupları täyin etmälidir.

2. Qrup sorğu väräqi üzrä verilän cavabları tädqiq etmälidir vä lazım olanda qiyämtändirmäni tätbiq etdiyi üzvdän älavä mälumatı soruşa bilär, hämin älavä mälumat yazılı vä ya şifahi şäkildä baxılmağa täqdim edilmälidir.

3. Genişlənmiş Natamam Razılaşmanın büdcəsi qruplarda iştirak edən ekspertlərin və yaşama xärclərini ödäməlidir.

Maddə 13 – Dövlətlərə Säfərlər

1. GRECO üzvün qiymətləndirilməsi üçün faydalı olan onun qanununa və ya täcrübəsinə aid olan əlavə məlumatın axtarışı məqsədilə hämin üzv-Dövlətə säfər etmək üçün qrupu təlimatlandırma bilər.

2. GRECO minimum iki ay ävvəl üçün näzärdə tutduğu üzvü bu haqda xäbərdar etməlidir.

3. Säfər, qrupun izah etdiyi istäklərinə zərər alaraq, aidiyyatı olan üzvün təşkil etdiyi programma müvafiq olaraq yerinə yetirilməlidir.

4. Qrupun üzvləri Avropa Şurasının İmtiyaz və Toxunulmazlıq üzrə Ümumi Razılaşma haqqında Protokolun 2-ci Maddəsində müəyyən edilən imtiyaz və toxunulmazlıqdan istifadə etməlidirlər.

5. Genişlənmiş Natamam Razılaşmanın büdcəsi ölkəyə säfəri yerinə yetirmək üçün näqliyyat və yaşayış xärclərini ödäməlidir.

Maddə 14 – Qiymətləndirmə Hesabatları

1. Toplanılan məlumatlar äsasında qrup dövlət üzrə, onun qanun və täcrübəsinin qiymətləndirmə mərhələsi üçün seçilən müddəalara dair müvafiqliyi haqqında, ilkin qiymətləndirmə hesabatının layihəsini hazırlamalıdır.

2. İlkin hazırlanan məlumat qiymətləndirmənin tətbiq edildiyi üzvə onun şərhi üçün çatdırılmalıdır. Bu şərhlər hazırlanan məlumatın tamamlanması zamanı qrupun diqqət märkəzində olmalıdır.

3. Hazırlanmış məlumat GRECO-nun baxılmasına täqdim edilməlidir.

Maddə 15 – Hesabatların Müzakirəsi və Qəbulu

1. GRECO qrup täräfindän baxılmağa täqdim edilän hazırlanmış mälumatı Plenumda müzakirä etmälidir.
2. Qiymätländirmänin tätbiq edildiyi üzvün Plenuma öz nöqteyi-näzärini şifahi vä/vä ya yazılı surätdä täqdim etmäk hüququ olmalıdır.
3. Müzakirälärin yekununda GRECO qiymätländirmänin tätbiq edildiyi üzvä dair hesabatı däyişikliklärlä vä ya onlarsız qäbul etmälidir.
4. Bütün üzvlär Rähbär prinsiplärin tätbiqinä aid olan qiymätländirmä hesabatlarının qäbulunda säsvermädä iştirak etmäk huququna malik olmalıdır. Yalnız Korrupsiyaya qarşı fäaliyyät Proqramının icrası ilä älaqädar qäbul edilmiş beynälxalq hüquq sänädinä Täräf olan üzvlär hämin sänädin yerinä yetirilmäsinä aid olan qiymätländirmä hesabatlarının qäbulunda säsvermädä iştirak etmäk huququna malik olmalıdır.
5. Qiymätländirmä hesabatları mäxfi olmalıdır. Ayrı qärarın olmadığı halda, bu hesabatların äldä edilmäsi imkanı qiymätländirmäni hayatı keçirän qrupun üzvläri, älavä olaraq GRECO-nun, Nizamlanma Komitäsinin vä bu orqanların Katibliyinin üzvläri ilä mähdudlaşdırılmalıdır.
6. GRECO-nun hesabatına qiymätländirmänin tätbiq edildiyi üzvä, korrupsiyaya qarşı mübarizä üçün onun dövlät daxili hüquqlarını vä fäaliyyetini yaxşılaşdırmaq mäqsädi ilä, ünvanlanmış tövsiyälär daxil edilä bilär. GRECO bu tövsiyälärä uyğun edilän iädbirlär haqqında mälumat vermäyi täläb etmälidir.

Maddä 16 – Aşkar Bäyanatlar

1. Nizamlanma Komitäsi, lazım olduqda, üzvün Rähbär prinsiplärinin tätbiqinä dair ona ünvanlanan tövsiyälärlä älaqädar passiv qaldığı vä a kifayät qädär tädbir görmädiyi haqqda aşkar bäyanat verä bilär.
2. Nizamlanma Komitäsi, lazım olduqda, toxunulan sänädlärä täräf olan üzvlärlä mähdudlaşlığı tärkibdä Korrupsiyaya qarşı Fäaliyyät Proqramının icrasına aid qäbul olunan sänädin yerinä yetirilmäsinä dair ona ünvanlanan

tövsiyyälärlä älaqädar passiv qaldığı vä ya kifayät qädär tädbir görmädiyi haqqında aşkar bäyanat verä bilär.

3. Nizamlanma Komitäsi yuxarıda 1-ci vä / vä ya 2-ci paraqrafda qeyd olunan aşkar bäyanat vermäk qärarının täsdiqindän ävväl müvafiq üzvä mälumat vermäli vä baxılmağa onun älavä şärhlärinin täqdim edilmäsinä imkan yaradmalıdır.

Maddä 17 – GRECO-nun Maliyyä Väsaitläri

1. GRECO-nun büdcäsi onun üzvlärinin illik mäcburi üzvlük haqqı vasitəsi ilä maliyyäläşmälidir.

2. GRECO öz üzvlärindän älavä gönüllü ianälär ala bilär.

3. GRECO häm dä bu işdä maraqlı olan beynälxalq täsislardan könüllü ianälär ala bilär.

4. Yuxarıda qeyd olunan 3-cü paraqrafa uyğun olaraq, maliyyä väsaitlärin qäbul edilmäsinä ävvälcädän Nizamlanma Komitäsi icazä vermälidir.

5. GRECO-nun ämlakı Avropa Şurası adından äldä edilmäli vä tädbiq olunmalıdır vä mövcud razılaşmalara uyğun olaraq Şuranın ämlakına tädbiq edilän imtiyazlar vä toxunalmazlıq eläcädä onlara şamil edilmälidir.

Maddä 18 – Nizamlanma Komitäsi

1. Nizamlanma Komitäsi Avropa Şurasının üzvü vä eyni zamanda GRECO-nun üzvü olan Dövlätlärin Nazirlär Komitäsindä olan nümayändälärindän vä GRECO-nun digär üzvläri täräfindän xüsusi olaraq täqdim olunmuş nmayändälärdän täşkil edilmälidir.

2. Nizamlanma Komitäsi GRECO-ya onun üzvläri täräfindän här il mäcburi üzvlük haqqını müäyyän etmälidir. Avropa Şurasına üzv olmayanların üzvlük haqqının miqdari sonuncunun razılığı ilä häll olunmalıdır; bir qayda olaraq, bu miqdar Avropa Şurasının ümumi büdcäsinä

üzvlük haqqının miqdarının täyin olunması üçün täbiq edilən ieyara uyğun gäləməlidir.

3. Nizamlanma Komitəsi här il fäaliyyät programının icrasına və katibliyin ümumi xärclərinə aid olan xärclar üzrə GRECO-nun büdcəsini qäbul etməlidir.

4. Nizamlanma Komitəsi, AVROPA Şurasının Baş Katibi tärəfindən Avropa Şurasının Maliyyä reqlamentinə uyğun olaraq tərtib etdiyi və, Auditorlar İdarəsinin müvafiq hesabatını älavə edərək, Nizamlanma Komitəsinin baxılmasına täqdim etdiyi GRECO-nun illik hesabatını här il täqdir etməlidir. Baş Katibi müzakirə edilən maliyyä ilinin idarə edilməsi mäsuliyyətindən azad etmək məqsədi ilə Nizamlanma Komitəsi illik hesabatı; onun täqdirdi və ya här hansı şərhi ilə birgə, və Auditorlar İdarəsi tärəfindən tərtib edilmiş hesabatı Nazirlər Komitəsinə verməlidir.

5. Avropa Şurasının Maliyyä reqlamenti sözsüz büdcənin qäbulunda və idarə olunmasında tətbiq olunmalıdır.

Maddə 19 – Katiblik

1. GRECO-ya Avropa Şurasının Baş Katibi tärəfindən tämin olunmuş Katiblik kömək edəcək.

2. GRECO-nun Katibliyinə Avropa Şurasının Baş Katibi tärəfindən täyin olunmuş icra Katibi başçılıq etməlidir.

Maddə 20 – Däyişikliklər

1. GRECO və ya onun här hansı bir üzvü Nizamlanma Komitəsinə bu Nizamnamayı däyişiklikləri täklif edə bilər.

2. Bu Nizamnamə Nizamlanma Komitəsi tärəfindən yekdil qärarla däyişdirilə bilər. Ağır redaksiya GRECO tärəfindən täklif olunmayıbsa, Nizamlanma Komitəsi sonuncu ilə mäslhätləşəcək.

Maddə 21 – Geri Çağırma

1. Yuxarfda 2-ci Maddänin 2-ci paraqrafında qeyd olunmuş beynälxalq hüquq sänädlärinin müvafiq müddäaların tabeçildiyinä olan här bir üzv Xarici İhlär Nazirinin vä ya bu mäqsädlä xüsusi sälahiyätlär alan diplomatik nümayändänin Avropa Şurasının Baş Katibinä ünvanladığı ärizä vasitəsi ilə öz üzvlüyünü GRECO-dan geri çağırıa bilär.
 2. Baş Katib ärizänin qäbulunu täsdiq etmäli vä müvafiq üzvə ärizänin Nizamlanma Komitäsinä müzakirä üçün täqdim olunacağı haqqında mälumat vermälidir.
 3. Avropa Şurasının Nizamnamäsinin 7-ci Maddäsinä uyğun olaraq geri çağırış müzakirä edilmälidir:
 - o Ärizä täqdim edilän maliyyä ilinin sonunda, ägär ärizä maliyyä ilinin ilk doqquz ayında verilärsä;
 - o Gälän maliyyä ilinin sonunda, ägär ärizä maliyyä ilinin son üç ayında verilärsä.
1. Avropa Şurasının Maliyyä reqlamentinin 18-ci Maddäsinä uyğun olaraq Nizamlanma Komitəsi geri çağırışın maliyyä näticälärini tädqiq etmäli vä müvafiq tädbirlär görmälidir.
 2. Baş Katib tacili olaraq müvafiq üzvə geri çağırışın onun üçün ola biläcäk näticäläri haqqında mälumat vermäli vä Nizamlanma Komitäsinä bunun näticəsi haqqında mälumat vermäyi tapşırmalıdır.